

# Türkiyə-Azərbaycan qardaşlığı ulu öndərin "Bir millət, iki dövlət!" kəlamının təzahürüdür

**Martin 9-dan 11-dək İstanbulda VI Beynəlxalq**

**"İstanbul Nəşriyyat fəaliyyətləri və ədəbiyyatın təbliği" forumu keçirilib.**

Türkiyənin Modoniyyət və Turizm Nazirliyinin dəstəyi, Anadolu Agentliyinin global rabitə tərofdaşlığı ilə hazırlanın, Türkiyə Media Yayıma Peşə Birliyi (TBYM) tərəfindən keçirilən tödər çərçivəsində bu il ilk dəfə təşkil olunan "Diqqət mərkəzindəki ölkə" mövzusunu çarçıvəsində Azərbaycan nəşriyyatından bəhs edildi. Ədəbiyyat bölməsinin təşkilinin əsas məqsədi türk dilinin no qodur qodim olduğunu tanıtmaq və dilimiz beynəlxalq maraqları artırmaq və ədəbiyyatla qarşılıqlı əlaqələrini tomin etməkdən ibarətdir. Azərbaycanlı şair və yazıçılarından da qonaq olduğu programda ölkə adəbiyyatı, nəşriyyatı və mətbəxi da təmsil olunur.

Tədbirin açılış mərasimində çıxış edən Elm Yayıma Vəqfi mütvölli heyətinin başçısı Bilal Ərdoğan Azərbaycanı programın builkil "diqqət mərkəzindəki ölkə" olaraq seçilmiş münasibatlı təbrik edib. B. Ərdoğan türk ədəbiyyatının sər-



mühərribosunda də Azərbaycan başda Türkiyənin Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyə dövləti və türk xalqının siyasi-manəvi dəstəyini her zaman hiss etmişdir".

Azərbaycanın "diqqət mərkəzindəki ölkə" olaraq seçiləşinin Türkiyə-Azərbaycan qardaşlığının növbəti nümunəsi olduğunu vurgulayan akademik bildirib ki, bu, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin "Bir millət, iki dövlət!" kəlamının təzahürüdür.

Azərbaycan ədəbiyyatının ilk nümunələrinin şəhəri xalq yaradıcılığı nümunəsi olan asatırlarla başladığını qeyd edən İ.Hobibbəylidən deyib: "VII və X əsrərə aid yazılı ədəbiyyat nümunələri olan Orxon-Yenisey kitabları bizim ortaq ədəbi abidələrimizdir. Uilyam Şekspir Avropa İntibahı üçün hənsi mövqedədir, böyük

Azərbaycan şairi Nizami Gəncəvi da türk-İslam dünyası üçün eyni mövqedədir. Məhsuti Gəncəvi XII əsrədə Azərbaycanın Ömər Xəyyami kimi şöhrət qazanıb. Azərbaycan ədəbiyyatı XIII və XVI əsrərdə öz ana dilində varlığını yaşadıb. Ortaq ədəbiyyatının zirvəsi olan Füzuli isə şairliyin on böyük lirik divanını yaradıb. XVII-XVIII əsrərə erkin realizm dövründə dönilib. Ədəbiyyatda artıq Leylalar, Məcnunlar qalmayıb, Azərbaycan coğrafiyasının gözəlliklərinin tabliğine başlıyıb. XIX əsr Azərbaycan üçün maarriflik dövrü idi, maarifçi realizm ədəbi horəkatı

qurulub. XX əsrədə bütün dünyada olduğu kimi, Azərbaycanda da romantizm ədəbiyyatının nümunələrini görmək olar. Bu dövrdə satirik və yumor ədəbiyyatı da meydana çıxıb. Türk-İslam coğrafiyasında Üzeyir Hacıbeylinin "Leyli və Məcnun" operası böyük hadisələrdən biri idi".

Azərbaycan ədəbiyyatının bu gün dünəninin bütün tanınan dillərinə tərcümə olunduğunu deyan akademik ölkəmizin digər türk dövlətləri ilə bütün sahələrdə olduğu kimi, ədəbi və manevi sahədə six başların olduğunu vurgulayıb.

Bu il keçirilən altıncı tödər çərçivəsində yayın əlaqələrinin gücləndirilməsi, iki ölkənin mədəni həyatına veriləcək töhfələr və bu istiqamətdə həyata keçiriləcək tödərlər müzakirə olunub.

Forumun ikinci günü AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Azərbaycanda "Nizami Gəncəvi İli" və nizamisünnətli nəşrləri", Ədəbiyyat İstitutunun elmi katibi, filologiya üzrə folsufə doktoru, dosent Mehman Həsənlı "Azərbaycan romanı dünya meridianlarında" mövzusunda morozlu ilə çıxış ediblər.

Xalq yazarı Çingiz Abdullayevlə keçirilmiş canlı müsahibə böyük maraqla qarşılığında.

Qeyd edək ki, Martin 11-dək davam etmiş forumda 60 ölkədən 345 nəşriyyat şirkəti və tanmış ədəbiyyatçılar iştirak ediblər.



hədələrinin genişliyinə diqqət çəkmək üçün ilk olaraq məhz Azərbaycanın seçiləşinin çox doğru seçim olduğunu vurgulayıb.

Programın ilk verilişində çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycanla Türkiyənin heç vaxt bir-birindən ayrı qalmadığını vurgulayıb. O deyib: "Hətta Prezident İlham Əliyevin rəhbərliyindən Ordu-muzun Zəfəri ilə nəticələnən Qarabağ